

Azərbaycan Respublikasının Prezidenti  
yanında Ali Attestasiya Komissiyası Rəyasət  
Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R  
nömrəli qərarı ilə təsdiq edilmişdir.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün beynəlxalq dil sertifikatının imtahan  
nəticələrinin keçid balına ekvivalentliyi  
Cədvəli

Xarici dil bilik səviyyəsi <sup>1</sup>	Açıqlama
A1	<ul style="list-style-type: none"><li>gündəlik həyatda yaranan ehtiyatları ödəmək üçün lazımı əsas ifadələri başa düşür və istifadə edir;</li><li>özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandırma bilir;</li><li>yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilir;</li></ul>
A2	<ul style="list-style-type: none"><li>gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri (şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s.) başa düşür;</li><li>ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir;</li><li>özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir;</li></ul>
B1	<ul style="list-style-type: none"><li>iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür;</li><li>müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir;</li></ul>

<sup>1</sup> Dil biliklərini təsvir etmək üçün tətbiq edilən "The Common European Framework of Reference for Languages (CEFR)" beynəlxalq standartı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı nəzərə alınmaqla hazırlanmışdır

	<ul style="list-style-type: none"> <li>• şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir;</li> <li>• müxtəlif sahələr üzrə təcrübəsini, xeyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir;</li> </ul>
B2	<ul style="list-style-type: none"> <li>• ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür;</li> <li>• əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir;</li> <li>• müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya, aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir;</li> </ul>
C1	<ul style="list-style-type: none"> <li>• müxtəlif mövzularda genişhəcmli və mürəkkəb mətnləri başa düşür;</li> <li>• lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir;</li> <li>• sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir;</li> <li>• mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir;</li> </ul>
C2	<ul style="list-style-type: none"> <li>• dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür;</li> <li>• müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir;</li> <li>• özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif mənə çalarları üzrə fərqləndirə bilir.</li> </ul>